

Mətbuat tarixi və publisistika

XX əsrin əvvəllərində ictimai-siyasi şərait və satirik mətbuat

Vüqar Əhməd

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: vuqar.ehmed.63@mail.ru

Annotation. XX əsr Azərbaycan mətbuatının böyük bir hissəsi demokratik xarakter daşıyır. Burjua-mülkədar münasibətlərinin, mövcud quruluşundan narazılığı, dini mövhumatın tənqid, xalqın mövcud quruluşundan narazılığı, azadlıq ideyaları, həyat şəraitini yaxşılaşdırmaq tələbləri və s. demokratik mətbuatın əsas ideya məzmununu təşkil edir. Demokratik mətbuat organlarının mühüm bir qismi isə satirik jurnallardır. Azərbaycan dilində çıxan satirik jurnallardan "Molla Nəsrəddin" (1906-1931), "Bəhlul" (1907), "Zənbür" (1909-1910), "Mirat" (1910), "Ari" (1910-1911), "Kəlniyət" (1912-1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Tartar Partan" (1918), "Məşəl" (1919-1920) demokratik mövqedə idi. Həmin jurnallar bizim tədqiqatımızın əsasını təşkil edir.

Satirik jurnallar XX ərin ictimai ziddiyətlərini, xalqın azadlıq meyillərini, köhnə dünyaya tənqid münasibətini əks etdirən mənbələrdən biridir. Bu jurnalların bir çoxu "Molla Nəsrəddin" jurnalının yolu ilə getməyə çalışırdı.

XX ərin əvvəllərindəki Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında "Molla Nəsrəddin" jurnalı mislisiz rol oynamışdır. Birinci Rus inqilabının yetirməsi olan "Molla Nəsrəddin" inqilabi-demokratizm bayraqdarı olmuşdur. Jurnal 1905-1907-ci illərdəki cahanşüməl hadisələri, xalq azadlıq hərəkatını, mübariz fəhlə və kəndli kütłələrinin çarizmə, burjua-mülkədar ağalarla nifrətinə əks etdirir, zəhmətkeşlərin sınıfı şurunun qüvvətləndirmək yolunda çox cəmərəli fəaliyyət göstərirdi.

Açar sözlər: satirik jurnal, mətbuat, felyeton, karikatura

Məqalə tarixçəsi: göndərilib – 09.11.2021; qəbul edilib – 19.11.2021

Socio-political conditions and satirical press at the beginning of the 20th century

Vugar Ahmad

Doctor of Philological Sciences

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: vuqar.ehmed.63@mail.ru

Abstract. The most part of Azerbaijani press of XX century is democratic. The discontent with the existing structure of bourgeois landlord relations, criticism of religious superstition, the discontent with the existing structure of people, freedom ideas, requirements to improve living conditions and others are the main idea of the democratic press. The most part of democratic press organs are satirical magazines. The magazines such as "Molla Nasreddin" (1906-1931), "Behlul" (1907), "Zenbur" (1909-1910), "Mirat" (1910), "Ari" (1910-1911), "Kelniyet" (1912-1913), "Lek-Lek" (1914), "Tuti" (1914-1917), "Mezeli" (1914-1915), "Babayi-Amir" (1915-1916), "Tatar Partan" (1918), "Meshel" (1919-1920) were in a democratic position. These magazines form the basis of our research.

The satirical magazines are one of the sources that reflected the social contradiction, freedom tendencies of people, critical attitude to the old world of the 20th century. Most of these journals tried to follow the path "Molla Nasreddin" magazine. The magazine "Molla Nasreddin" played an inimitable role in the development of Azerbaijani literature and press of 20th century. "Molla Nasreddin" which was established based on the first Russian revolution was the standard bearer of revolutionary democracy. The magazine reflected the events that affect the whole world, people's liberation movement, the hatred of fighting workers and the villagers towards tsarism and bourgeois landlords during the 1907s and worked effectively on the way to strengthen the class consciousness of the workers.

Keywords: satirical magazine, press, feuilleton, caricature

Article history: received – 09.11.2021; accepted – 19.11.2021

Giriş / Introduction

Əsrin əvvəllərində kapitalizmin coşgun inkişafı Azərbaycan cəmiyyətində "iqlimi müxtəlif olan" ölkələrin sərvətinə ehtiyac yaratdı. İqtisadi sahədə yaranan tərəqqi xalqın mənəvi həyatını da əhatə etdi. Mətbuatın inkişafı üçün geniş meydan yarandı. Müəyyən səbəblər üzündən ədəbiyyatın bir sira sahələri inkişaf etməyən

xalqların – zəmanənin meydana çıxardığı mənəvi ehtiyaclarını təmin etmək üçün, bədii təfəkkürün inkişafı sahəsində zəngin təcrübə qazanmış millətlərdən öyrənməyə, eyni zamanda özlərinə məxsus ədəbi nümunələrin qabaqcıl cəhatlərini öyrətməyə başladılar. Beləliklə, ədəbi prosesin inkişafı sürətləndi.

Əsas hissə / Main Part

Son illərdə gedən siyasi, iqtisadi və inzibati proseslər öyrənib tədqiq etməyi başlıca vəzifələrdən biri kimi qarşıya qoyur və zəngin mətbuat tariximizin, mənəvi mədəniyyət irlərimizin öyrənilməsinin vacibliyini diqqət mərkəzində saxlayır. Müasir şəraitdə milli mətbuatımızın araşdırılması ədəbiyyatşunaslıq elmimizin vacib problemləri içərisində əsas yerdən birini tutur. Mətbuat tariximizin öyrənilməsi və hansı bədii axtarışlar yolu ilə inkişafını müəyyənləşdirmək milli inkişafın xüsusiyyətlərini öyrənmək baxımından da vacibdir.

1901-1917-ci illəri əhatə edən şərti olaraq elmi ədəbiyyatda "XX əsr" adlandırılaraq tariximin kiçik bir mərhələsi dağdıcı müharibələr, sarsıcı inqilablar mərhələsi kimi saciyyələrin. Rus-Yapon müharibəsi və 1905-ci il birinci rus inqilabı ilə başlanan XX əsr 1917-ci il, Büyük Oktyabr çevrilişi və Vətəndaş müharibəsi ilə başa çatır. Hadisələrin Rusiya imperiyası miyyasında cərəyan etməsinə baxmayaraq, onun təsir dalğası bütün Şərqi yayıldı. İran, Türkiyə, Çin, Hindistan və s. ölkələrdə milli azadlıq hə-

rakati genişləndi. Birinci rus inqilabının təsiri ilə digər məzəlum Şərqi millətləri kimi, çarizmin müstəmələkə zülmü altında inləyen Azərbaycan xalqı qəflət yuxusundan oyanır, xoşbəxt həyat uğrunda siyasi mübarizələrə qoşulur. Xalq inqilabının tərəfdarı "nəfəs genliyi"ndən (C.Məmmədquluzadə) istifadə edən azərbaycanlılar illərdən bəri arzuladıqları, lakin həyatə keçirə bilmədikləri siyasi və mədəni təşəbbüsleri yerinə yetirmək üçün tədbir görməyə başlıdlar. Bu dövrə siyasi və fiziki zülmün təzyiqindən, ruhani istibdadın təsirindən qurtuluş yolları haqqında fikirlər müxtəlif idi. "Hümmət" təşkilatında birləşən bolşevik inqilabçılar xalqın nticatını sosialist inqilabında, inqilabçı-demokratlar çarizmin zülmündən qurtarış konstitusiyalı respublika yaratmaqdır, demokratik islahatlar həyatə keçirməkdə, indiya qədərki elmi ədəbiyyatda üstlərinə "panislamist", "pantürkist" yarlılığı yepişdirilmiş ziyalılar isə yaradılması arzu edilən "Turan" dövlətində, Məhəmmədin yaşılı bayraqı, Türkiyənin "Ay, Yıldız" emblemi altında birləşməkdə axtarırlar.

Müxtəlif partiyaların, siyasi qrupların fəaliyyət göstərdiyi, zülmün buxovlarından qurtarmaq üçün yollar seçildiyi bir vaxtda ümumi bir fikir qüvvəti surətdə səslənirdi. O da Azərbaycan xalqının müasir mədəni tərəqqisinə nail olmaq ideyası idi. Bir-birinə zidd siyasi görüşlərin qarşı-qarşıya durub döyüdüyü ideya mübarizələri meydanda bu fikri yekintiliklə hamı müdafiə edir, onun həyata keçməsi uğrunda əməli tədbirlər görürdü.

Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içinde yaşıl işıqlar" məqaləsində inqilabın yaradıldığı fürsətdən istifadə edib, müasir dövrün tələblərinə uyğun milli mədəniyyətin inkişafına nail olmağın zərurətindən səhəbat açaraq yazır: "Zəmanəmiz bir inqilab zəmanıdır. Bəşəriyyət iraliyə doğru bir addım atmaq istəyir. Addım atdıqca qarışına reaksiya, yəni irtica şəklində mühüm bir qüvvət çıxıb onu geri atmaya çapalayıb. Inqilab ilə irtica görüşür, mübarizə ediyor. Bu mübarizə nəticəsində ortaqliq al qana boyanır. O qanlardan cadd edən bu xarad kasif bir səhabə halını alıb bütün ətrafi zülmətə qərə ediyor. İsta qırmızı qaranlıq... iki qüvvəti mübadiməsində ara-sıra hasil olan dəhşətli gurultular, şirin ləzzətli uyğu içinde yatan biz müsəlmanlara rahat vermiyor. İstər-istəməz iyqaz ediyor. Biz də oyanmağa, ayağa qalxmağa məcbur oluyoruz. Əqlimiz başımıza gəliyor, özümüzə ayrı bir yol arıyoruz. Billur kimi oluyoruz da biz... bir yol bulub o yol ilə gedəcəyiz. Bizi başqalar ilə bugz və ədəvətimiz yoxdur. Bizi özümüzə məxsus daha layıq, daha şanlı bir vəzifə-mücahidəmiz vardır ki, o vəzifə də zülməti qəflətdə bulunan qövmiyət, əvəm arasında nuri-maarişi əkməkdədir" [1].

Əsrin başlangıcında böyük bir ehtirasla inqilabi demokratik ideyaları təbliğ edən C.Məmmədquluzadə bələ hesab edirdi ki, geniş xalq kütləsini qabaqcıl fikirlərlə silahlandırb, gözünü açmadan, şüurunu aydınlaşdırmadan onun siyasi azadlığı haqqında danışmaq olmaz. Ədib "Cəfəngiyat" felyetonunda yazır: "Gah vaxt olubdur ki, bəziləri bizdən soruşub ki, nə səbəbə siyasetdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik. Amma bizdən bunu soruşan ağalardan təvəqqə edirik biza cavab versinlər, görək aya mümkündürmü vəbəni dayandırmaq üçün 43 qoynu kəsən bir

millətə, bir cahil lotunu özüne haşa, allah bilən bir camaata həmişə dumadan və siyasetdən bəhs etmək? Biz belə qanlıq ki, xəyal, fikir və əqidə düzəlməsə, feil heç vaxt düzəlməz, o səbəbə ki, ikinci birincilər tabedir, ondan ötəri ki, vəbəstdər xəyalına ətfali hər kəsin" [9, s.177].

XX əsrin əvvəllərində böyük inqilabi çarpışmalar şəraitində xalq maarifi, milli mətbuat teatr və incəsənətin inkişafı uğrunda genişlənən mübarizə məhz xalqı maarifləndirmək, şüurunu aydınlaşdırıb siyasi döyüslər meydانا gətirmək arzusu ilə bağlı idi. I. Rus inqilabından sonra bir-birinin ardınca yaradılmış "Nəşri-maarifi", "Nicat", "Səadət", "Səfa" kimi cəmiyyətlər və onların həyata keçirdikləri saysız-hesabsız mədəni-kültəvi tədbirlər, açılan məktəblər, verilən teatr tamaşaları, nəşr edilmiş qəzet-jurnallar geniş kütünləri maarifləndirmək, mədəniləşdirmək, tərəqqi yoluна çıxarmaq, son nəticədə ağır həyatları yüngülləşdirmək, fərəhəsiz mösiyatınə işiq şüası getirmək idealı ilə bağlı idi.

Şübhəsiz, kəskin sinfi döyüslərin getdiyi, Cəlil Məmmədquluzadənin dediyi kimi, "Haqq-ədalətin irticə ilə" üz-üzə dayanıb vuruşduğu bir dövrədə beynləri və ağilları fəth etmək uğrunda mübarizə gedirdi. Xalq həyatında böyük əhəmiyyət kəsb edən döyüslərin getdiyi bir vaxtda cəmiyyət və usaq ədəbiyyatı xüsusi ideoloji məna kəsb edirdi.

1905-1907-ci illər Birinci rus-burjuə demokratik inqilabı imperiyanın somasını örtən buludları parçalamaqla milli şüurun oyanmasına, milli mədəniyyətin inkişafına da təsir gösterdi.

Məhz bu illərdə maddi və mənəvi ehtiyaclarla yanaşı, maarif və məktəb problemi ön cərgəyə çıxdı. Xalqın maarifə olan zəruri ehtiyaclarını və təhsilinin asas problemlərini müzakirə etmək və gələcək inkişaf yollarını müəyyənləşdirmək məqsədilə 1906-ci ilin avqustundan Həsən bəy Zərdabi və Nəriman Nərimanovun 1907-ci ilin avqustunda Əli bəy Hüseynzadə və Mahmudbəy Mahmudbəyovun rəhbərliyi ilə Bakıda müəllimlərin birinci və ikinci qurultayları keçirildi. Birinci qurultay xalq maarifinin zəruri problemlərini müzakirəyə qoyma. Lakin işin gedişində inqilabçı müəllimlərlə liberal xadimlərin görüşləri arasında ziddiyyətli məsələlərin həll edilib başa çatdırılmasına mane oldu.

Qurultay heç bir məsələ həll etmədən qapandı. Bunun əksinə olaraq, II qurultay bir sira zəruri məsələləri həll etdi. Bunların sırasında uşaq ədəbiyyatı, yeni dörslik yaratmaq məsələsi xüsuslu yer tuturdı. M.Hadinin qurultayın gedisi haqqında "Füyuzat" jurnalında oxucu üçün material yaratmaq qurultayın gündəliyinə daxil olan əsas məsələlərdən olmuşdur. Qurultay "çapdan çıxmış və çapdan əvvəl təqdim edilmiş dərs kitablarına baxıb təlim və tədrisə əlverişli və layiq olduqlarını təyin etmək [3] məqsədilə xüsusi komissiya yaratmışdır. Bu illərdə onun tərkibinə əsrin görkəmli maarif xadimləri və yazıçıları Mahmudbey Mahmudbəyov, Süleyman bəy Axundov, Akit Əfəndiyev, Üzeyir bəy Hacıbəyli, Əli İsgəndər Cəfərzadə, Ağələ Qasimov və b. daxil idilər.

Mövcud məktəblər üçün dərslik və sinifdən-xaric oxudan ötrü material yaratmaq məsələsi günün zəruri problemlərinə çevrildi, mətbuat şəhifələrində müzakirə edilməyə başlandı. Lakin uşaq ədəbiyyatı sadəcə uşaq mütaliəsi üçün gündəlik material yaratmaqdan ibarət deyildir.

Bu inqilablar dövründə xüsusi əhəmiyyət kəsb edən, millətin gələcək inkişafını təmin edə bilən yüksək səviyyəli vətəndaşlar tərbiya edib yetişdirmək ideyası ilə bağlı məsələ idi. Ona görə də uşaq ədəbiyyatı qabaqcıl maarif və ədəbiyyat xadimləri tərəfindən mədəni tərəqqinin əsas amillərindən biri kimi qiymətləndirilirdi. Tənqidçi Ələkbər Əkbərov "Müəllimlər ictimaiə dair" sərəvhəli məqaləsində maarifçi dünyagörüşün, xalqın mövqeyindən çıxış edərək azərbaycanlıların başqa millətlərdən mədəni inkişafca geridə durmasının əsas səbəblərindən birini uşaq tərbiyisindəki qüsurlarla əlaqələndirirdi. Tənqidçi yazırı: "Tərbiyəyi-ətfalın nə dərəcədə olan əhəmiyyəti cümləyə günəş kimi məlum və aşkarlıdır. Onun üçün millət balalarının tərbiyəyi-ətfal və təhribi-əxlaq etmələri məqsədilə cümlə millətlərin ərbəbi-hümmət və mərifət tərəfindən indiyə qədər neçə-neçə kitablar, ətfala dair jurnallar nəşr etməkdəirlər. Çünkü yevropalılar bilirlər ki, ətfalın hüsmi-tərbiyələrinə xidmət edərək risalələrన qədər çox olsa, o qədər cocuqlar onlardan nəfərdar olurlar. Amma biz, Azərbaycan türklərində bu təvr yazılmış kitabı-əlaqayı, fənniyyə və hökmüyələrin bulunmaması bizləri qeyrilərindən nə

qədər gerida qoyub. Cümlyə məlumdur ki, əcənəbilərin cocuqları boş vaxtlarını bu, təvr kitabları oxumağa ərf edib onlardan layiqincə nəfərdar olurlar" [4].

Tənqidçi Azərbaycan xalqının gələcək inkişafına nail olmaq üçün çağdaşlarına belə mü Hüüm və faydalı bir işlə məşğul olması, onu irəli aparmağı tövsiyə edirdi:

"Bizim millət qeydinə qalanlarımız hümmət və qeyrət edib belə kitablar meydana gətirəsərlər, ola biler ki, bizlər də qeyrələr kimi vaxtımızı bu günə kitabları oxunmasına sərf edək" [4].

XX əsr Azərbaycan mətbuatının böyük bir hissəsi demokratik xarakter daşıyır. Burjuamülkədər münasibətlərinin, mövcud quruluşundan narazılığı, dini mövhumatın təqnid, xalqın mövcud quruluşundan narazılığı, azadlıq ideyaları, həyat şəraitini yaxşılaşdırmaq tələbləri və s. demokratik mətbuatın əsas ideya məzmununu təşkil edir. Demokratik mətbuat orqanlarının mühüm bir qismi isə satirik jurnallardır. Azərbaycan dilində çıxan satirik jurnallardan "Molla Nəsrəddin" (1906-1931), "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "Ari" (1910-1911), "Kəlniyət" (1912-1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-191), "Babayi-Əmir" (1915-1916), "Tartar Partan" (1918), "Məşəl" (1919-1920) demokratik mövqədə idi. Həmin jurnallar bizim tədqiqatımızın əsasını təşkil edir. Bu dövrə Azərbaycanda rus dilində çoxlu satirik məcmüələr buraxılmışdır. ("Djigit", "Vayvay", "Ads-kaya pocta", "Biç", "Bakinskiye streli", "Baraban" və s.)

Satirik jurnallar XX əsrin ictimai ziddiyətlərini, xalqın azadlıq meyillərini, köhnə dönya ya təqnid münasibətini eks etdirən mənbələrdən birləşdir. Bu jurnalların bir çoxu "Molla Nəsrəddin" jurnalının yolu ilə getməyə çalışırı.

XX əsrin əvvələrindəki Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında "Molla Nəsrəddin" jurnalı mislisiz rol oynamışdır. Birinci rus inqilabının yetirməsi olan "Molla Nəsrəddin" inqilabi-demokratizmən bayraqdar olmuşdur. Jurnal 1905-1907-ci illərdəki cahansüməl hadisələri, xalq azadlıq hərəkatını, mübarizə fəhlə və kəndli kütłələrinin çarizma, burjuva-mülkədər ağalarla nifratını eks etdirir, zəhmətkeşlərin sıfı

şüurunu qüvvətləndirmək yolunda çox səmərəli faaliyyət göstərirdi.

Akademik İsa Həbibbəylinin araşdırma rında vurgulanır ki, "Molla Nəsrəddin" ədəbi məktəbi çox geniş anlaysı olub, özündə bir neçə yaradıcılıq inşiqamətini, çoxşayı yaradıcı qüvvələri birləşdirirdi: "Bir çox yaradıcılıq sahələri "Molla Nəsrəddin" ədəbi məktəbi içərisində, onun hüdüdləri daxilində xüsusilə inkişaf edərək daha qabarlı şəkilde nəzərə çarpıb. Beləliklə, vahid ədəbi məktəb daxilində bir neçə məktəb, necə deyərlər, məktəb içində məktəblər yaranıb. "Molla Nəsrəddin" satirik şeir məktəbi, məllanəsreddinçi yeni nəşr, satirik publisistika və karikatura məktəbləri "Molla Nəsrəddin" ədəbi məktəbinin üzvi tərkib hissələridir. Doğrudur, bu məktəblərdən hər biri, xüsusən, məllanəsreddinçi satirik şeir məktəbi həm də müstəqil ədəbi məktəb təsiri bağışlayır. Hətta "Molla Nəsrəddin" şeir məktəbinin zəminində formalşmış və xüsusi bir Sabir satira məktəbi də nəzərə çarpmaqdır. Yaxud "Molla Nəsrəddin" karikatura məktəbi ənənələri əsasında ayrıca Əzim Əzimzadə karikaturaçılıq məktəbinin yaranması da inkarolunmaz faktdır. Bütün bunlar nəinki "Molla Nəsrəddin" ədəbi məktəbinin əhəmiyyətini azaltmır, eksinə, bu möhtəşəm məktəbin geniş sənət imkanlarının nümayişi etdirir. Görkəmli Azərbaycan ədəbiyyatı Firdun bəy Köçərlinin fikrincə, "nöqsanlara gül mək yolu ilə müsəlman cəmiyyətini islah etmək" məllanəsreddinçi təlimin baş xəttini müəyyən edir. Cəlil Məmmədquluzadənin məsləkədə Ömer Faiq Nemanzadə məllanəsreddinçiliyi aşağıdakı kimi mənalandırırı: "Molla Nəsrəddin" in gedəcəyi yol bədir ki, o da hər şeydən artıq öz qüsurlarımıza, öz üstümzdəki la-kələrə, tərəqqiyə mane olan cahiləne adətlərimizə acı-acı gülüb, millətin sədətinə çalışmaqdır" [9, s.5].

XX əsr Azərbaycan satirik ədəbiyyatının C. Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Ömer Faiq Nemanzadə, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Salman Mümtaz, Cəfər Cabbarlı və başqaları kimi nümayəndələri olmuşdur. Yüzən artıq yazuşunu, daha doğrusu, dövrün əksər ədəbi qüvvəsinin ehədə edən XX əsr Azərbaycan satirik ədəbiyyatı şeir sahəsində Mirzə

Ələkbər Sabir, nəşr sahəsində Cəlil Məmmədquluzadənin yaradıldığı ədəbi məktəblər şəklində formalşış inkişaf etmişdir. Dramaturgiya sahəsində isə satira, Mirzə Fətəli Axundzadənin əsası qoymuş maarifçi realizm yol ilə gedərək də yüksək bir səviyyəyə qalxmışdır.

Akademik İsa Həbibbəyli yazır: Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllerinin ədəbiyyatı və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir. Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı bütün istiqamətlərdə ictimai-siyasi hadisələrə və ədəbi prosesə ciddi təsir göstərmış və istiqamət vermişdir. Diga ədəbi axımlar və istiqamətlərlə müqayisədə Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının, bütövlükdə məllanəsreddinçilərin "açıq ana dilində" yazış yaratmaları, xalqa daha yaxın olmaları və azərbaycanlı mövqələri də bu ədəbi hərkətə böyük nüfuz qazandırmışdır" [9, s.5].

Azərbaycan satirik jurnalları XX əsr realist ədəbiyyatımızın inkişafına müsbət təsir göstərirdi. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürəhim bəy Haqverdiyev, Əli Nəzmi və başqalarının yüzlərlə dəyərləri ilk dəfə bu jurnallarda çıxmışdı. Gənc Cəfər Cabbarlının cəhalsti, mədəni geriliyi, ictimai haqsızlığı təqnid edən onlarca satiraları "Babayi-Əmir" jurnalında çap etdirmişdi.

Satirik jurnallar satirik-siyasi publisistikanın görünməmiş dərəcədə inkişafına səbəb olmuşdu. Kəskin sinfi mübarizə şəraitində həyatda hökm sürən mənfiliklərə, xalqın məhrumiyyətlə dolu olan yaşayışına diqqəti cəlb edən satirik jurnallar gülüş vasitəsilə kütłələri ayıldır, onları öz hüquqları uğrunda ictimai mübarizəyə qoşurdu.

Satirik jurnallarda siyasi karikaturaya geniş yer verilirdi. Əzim Əzimzadə, İ.Rotter, O.I.Şmerling, Beno (Gürcüstanın Xalq rəssamı Telinqatarın təxəllüsüdür) kimi məşhur rəssamların Azərbaycan satirik jurnalları üçün çəkdiyi yüzlərin şəklin ideyası geniş xalq kütłələrinə çox tez çatırı.

XX əsr Azərbaycan satirik jurnallarının və ümumiyyətlə, satirik ədəbiyyatın təsir dairəsi çox geniş olmuşdur. "Molla Nəsrəddin" və başqa satirik orqanlar geniş miqyasda, xüsusilə, Yaxın və Orta Şərqdə yayılmış, həmin ölkələrin

mətbuat və ədəbiyyatına mücbət təsir göstərmüşdür.

Lakin bütün tərəqqipərvər, demokratik xüsusiyyətlrinə baxmayaraq, satirik jurnallar müəyyən ziddiyətlərdən də azad deyildi. "Molla Nəsrəddin" istisna olmaqla, digər satirik orqanları bəzi hallarda mühüm ictimai hadisələrə liberal münasibət bəsləyir, barışdırıcılıq meyilləri ilə çıxış edirdilər. Bu da heç şübhəsiz ki, satirik jurnallarda sinfi mənsubiyyətləri etibarilə müxtəlif olan şəxslərin iştirakı ilə əlaqədardır.

"Xəlqilik, realizm "Molla Nəsrəddin" in ardıcıl surədə yeritdiyi başlıca ideya-bədii siyaset idi. Təhlükə etdiyi fikirlərin müttəqəqqi mahiyyəti, üslubunun canlı, məzəli, sadə, maraqlı olmasına sayəsində "Molla Nəsrəddin" xalqın sevimli jurnalı olmuşdu" [10, s.7].

"Molla Nəsrəddin" jurnalı ictimai hayatın müxtəlif sahələrinə nüfuz edir, mövzularını, tənqid hadəflərini bilavasita xalqın gündəlik məsişindən, arzu və ehtiyaclarından, müasir ictimai-siyasi mübarizələrdən alırdı. "Molla Nəsrəddin" yarandığı və yayıldığı ilk günlərdən bu sahədə səmərəli təsir və bəhrəsini göstərdi. Onun təsiri ilə sadə və doğma ana dilində çıxan bir silsilə satirik jurnallar yaranıb xaiqın mədəni tərəqqisi yolunda fəaliyyətə başladı. "Azerbaiyan", "Bəhlul", "Zənbur", "Mirat", "Kəlniyət", "Məşəl", "Leylək", "Tutı", "Məzəli" və s. satirik jurnalları öz müəllimərinin ictimai-siyasi və ədəbi-xətti, bədi gülüş-əmənləri əsasında yazıb yaradırdılar.

"Molla Nəsrəddin" jurnalının mənsur felyeton janrı, açıq məktub formali satirik şeir forması Əli Nəzminin, satirik məktub-felyeton isə Əli Razi Şamçızadənin adı ilə bağlı olmuşdur. Əli Nəzmi jurnalın Ana dilinin saflığı uğrunda mübarizəsinin yeni-yeni səhifələrinin açılmasına və inkişaf edib zənginləşməsində də xüsuslu rol oynamışdır.

Jurnal səhifələrində yer alan tapmaca və tapmaca-cavab formali şeirlər əsasən Əli Nəzmi və Əli Razi Şamçızadə qələminə məxsusdur.

Ə.R.Şamçızadə çoxsaylı, çeşidli şeir və felyetonları ilə "Molla Nəsrəddin"da qadın azadlığı, cəmiyyətdə və ailədə qadının yeri, təhsili və s. problemləri ardıcıl olaraq işqalandırmış, onların mahiyyəti, törləri sabəbələri, həlli yolları haqda ardıcıl dərc etdirdiyi əsərləri ilə jurnalın

ideya cəbhəsini və sənətkarlıq keyfiyyətlərini zənginləşdirmişdir.

Əsərət altında əzilən, köhnə adətlərin quluna چəvrilmış qadınların ağrı-aciclarla müşayiət olunan hayatlarının təsviri, ictimai zülm və istibdada, ümumilikdə cəmiyyətdə geriliyə yol açan əməllərin tənqid, qətiyyətlə pişlənməsi kimi cəhətlər istedadlı satirik publisistik yazılarında da əsas yer tuturdu. Daha doğrusu, ötən əsrin əvvəllerində yenilikə köhnəliyin mübarizəsi fonunda qadınların qarşılaşdıqları qeyri-insani münasibətlər, mənfi tiplərin yeni dövrün qadağanunları ilə qətiyyə uyğunlaşmayan iyrənc əməlləri Əli Razinin satirik publisistikasının əsas mövzusuna əvəlmişdir.

"Molla Nəsrəddin" in təsiri ilə Bakıda 1907-ci ilin mayından nəşrə başlayıb "Bəhlul" jurnalının da adı Azərbaycan el ədəbiyyatından, xalq bədii gülüşünün tarixindən alınmışdır. Jurnalın redaktoru maarifpərvər mühərrir Ələsgər Əliyev (1883-1938), rəssamları Ə.Əzimzadə, J.J.Hamber, C.B.Cəlilbəyov olmuşdur.

Jurnal fəaliyyətə başladığı andan onun ətrafında cəmləşən qələm sahibləri "Molla Nəsrəddin" ənənələrinə sadıq olduqlarını nümayiş etdirməyə böyük səy göstərirdilər. Onlar hami üçün məraqlı və aktual olan həyat həqiqətlərini əks etdirən müxtəlif məzmunlu şeirləri, hikmətləri sözləri, Nuxa, Gənəcə, İstanbul, Təbriz, Tiflis və digər şəhərlərdən əldə olunan xəbərləri və felyeton əvəzi yazıları maraqlı dairəsində saxlamaqla məcmuənin səhifələrini daha oxunaqlı etmək üçün bütün imkanlardan istifadə edirdilər.

"Bəhlul" jurnalında ən çox böyük əhəmiyyət və diqqət kəsb edən məsələlər, ilk növbədə, müsəlman - islam dünyasındaki vəziyyət, çatışmazlıqlar, dövlətçilik sahəsindəki uyğunsuzluqlar, dini-xurafat, milli münasibətlərin kəskinləşməsi istiqamətində yeridilən siyaset, qadınlara münasibət, ədəbiyyat, və s. kimi məsələlər öz həllini əsasən tapmışdır [2, s.26].

Satirik ruhlu "Kəlniyət" jurnalı elə ilk nömrəsindən etibarən, xüsusi ilə, 1912-ci ildə çıxan "Kəllə" adlı baş məqaləsində öz məramnaməsini belə şərh etmişdi: "Mollanümalara, mənəmənəm deyən ürfəyə təhsin deyib, xana, bəyə, tacirə məhz cibidən xatirəsi üçün məddahlıq edəcəyik. Həqiqi ürəfa və üləməyə nifrat edəcə-

yik, çünki zəmanəmiz baş-ayaq zamanıdır. Atalar demişkən, şər deməsən, xeyir gəlməz" [6].

Əbəs deyil ki, "mollanəsreddinçilər" düzlu, məzəli yazılarının təsviri, böyük xalq jurnalının mövzu və ideyaları, forma və üslub xüsusiyyətləri bu gülə məcmuələrində aydın hiss edilmişdir. Bu jurnallar da çox zaman xalq ədəbiyyati nümunələrini satirik üsluba uyğunlaşdırır, nəzm və nəsrən, mükələmələrdən, fikri məllanəsreddinsəyagi, əks manada vermək ədəbi priyomundan istifadə edirdilər" [8, s.52].

İdeya-bədii xəttinə, satirik gülüşün xarakterinə, formasına, bədii tərtibatına görə "Molla Nəsrəddin" əyaxın olan, onun ənənələrini, üslubunu davam etdirən "Ari" jurnalının ilk sayı 1910-cu il dekabrın 8-dən 1911-ci il martın 12-nədək Bakıda görkəmlə dövlət xadimi Dadaş Bünyadzadənin redaktorluğu, Əliməmməd Əliyevin naşirliyi ilə fəaliyyətə başladı. Jurnalın səhifələrində müxtəlif mövzulu bədii, publisist yazılar, felyetonlar, xəbərlər, karikaturalar dərc edildi. "Ari"nın dili sadə və oxunaqlı idi. Satirik jurnallardan fərqli olaraq, "Ari" jurnalının üz qabığında və ilk səhifələrində Azərbaycanın görkəmli maarif və mədəniyyət xadimlərinin şəkilləri dərc olunurdu. Seyid Əzim Şirvani, Nəcəf bay Vəzirov, Sədi Səlmasının şəkilləri ilə yanaşı, Türkiyənin ictimai-siyasi xadimlərinin portretlərini də "Ari"nın ilk səhifələrində görmək mümkündür.

İdeya-siyasi istiqaməti etibarilə "Ari" demokratik xarakter daşıyırırdı.

XX əsrin əvvəllerində Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında "Molla Nəsrəddin" jurnalı misilsiz rol oynamışdır."Molla Nəsrəddin" jurnalının nəşrə başlamasından (1906-ci il) sonra Azərbaycanda bir-birinin ardınca müxtəlif satirik dərgilər, məcmuələr meydana çıxdı.

"Molla Nəsrəddin" məktəbinə davam etdirən məcmuələrdən biri də Əliabbas Tağızadənin redaktorluğu ilə nəşr olunan "Mirat" jurnalıdır.

1910-cu il, iyunun 19-da Bakı şəhərində işıq üzü görən "Mirat" məcmuəsi Bakıda Haşimbəy Vəzirovun "Səda" mətbəəsində çap olunurdu. "Mirat" jurnalının cəmi beş nömrəsi çıxmışdır. Sonuncu nömrəsi 1910-ci ilin iyulun 17-də bu-

raxılmışdır. "Molla Nəsrəddin" jurnalı kimi, "Mirat" məcmuəsində də felyeton, satirik şeir və s. janrlardan istifadə edildi. "Mirat" in səhifələrində dini fanatizm əleyhinə mübarizə və sair mövzularda yazılıra, rəsmilərə geniş yer verilmişdir.

Jurnal öz dövrünün parlaq ədəbi güzgüsi idi. Adı mösət məsələlərindən tutmuş, böyük ictimai-siyasi, inqilabi hadisələrə beynalxalq problemlərə qədər həyatda nə varsa, bu satirik jurnalda əks olunurdu. "Mirat" bütün xırda və böyük mövzuları, adı mətləb və böyük ictimai qəbəhələri satirik gülüş vasitəsilə kiçik formalı yazıldırlar əks etdirirdi. Həm də özünəməxsus sadə, gülüs doğuran və oxucunu dərindən düşündürən məzəli dil və üslubda yazardı.

Məcmuədə ən çox böyük əhəmiyyət və diqqət kəsb edən məsələlər, ilk növbədə, müsəlman-islam dünyasındaki vəziyyət, çatışmazlıqlar, dövlətçilik sahəsindəki uyğunsuzluqlar, dini-xurafat, milli münasibətlərin kəskinləşməsi istiqamətində yeridilən siyaset, ədəbiyyat, və s. bu kimi məsələlər öz həllini əsasən tapmışdır.

"Qəhqəha" (№1), "İslam xırqası" (№2), "Badukuba" (№3), "Şərakət" (№3) və s. felyetonlarda ictimai həyatın mənfi cəhətləri tənqid olunur və sadə xalq dilində, satirik üslubda oxucuya çatdırılır.

1920-ci il qədər Azərbaycanda nəşr olunan satirik jurnalarda müxtəlif millətlərdən olan rəssamlar fəaliyyət göstərmişlər. O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə, B.R.Telinqator (Beno), X.Musayev, V.Giladze, Ə.İbrahimzadə, R.Girs, Y.Hamberq, C.Cəlilbəyov, Bəha Səid, M.Gerasimov, E.Karqanova, R.Şikarev və başqalarının məhsuldar fəaliyyəti Azərbaycanda böyük karikatura ordusunun olmasından xəbər verirdi. "Mirat" jurnalında Bəha Səid, B.R.Telinqator (Beno) kimi karikaturaçıların əsərlərinə də rast gəlinir. Odessa Rəssamlıq Akademiyasının məzunu Benedikt Telinqatorun (Beno) yaradıcılığı Azərbaycanda karikatura sənətinin inkişafında əhəmiyyətli rol oynamışdır.

Bundan başqa, "Mirat" jurnalında poçt qutusu, elanlar və s. kişik formalı süjetlər dərin mətnlərə ifadə edirdi.

Nəticə / Conclusion

Beləliklə, cəmi beş nömrəsi çıxan "Mirat" satirik jurnalının səhifələrində xalqın gündəlik həyatı, müsləman aləminin min-min dərdləri, ictimai-siyasi və ədəbi hadisələri eks olunurdu.

Mullanəsreddinçilərin fəal əməkdaşlıq etdiyi "Kəlniyat" jurnalı Azərbaycanda ictimai ədalətsizliyə, burjuua-mülkədar aqalığına, dina və coğalətə qarşı mübarizədə xeyli iş görmüşdür.

XX əsr Azərbaycan satirik jurnalları 1905-1907-ci illər Birinci rus inqilabı hadisələrini, zəhmətkeşlərin çarizmə, burjuua-mülkədarlara qarşı mübarizəsini özünə məxsus satirik üslub-

larla işıqlandırmış, xalqların milli-azadlıq hərəkatına dərin rəğbat bəsləmiş, dini-fanatizm, qadın hüquqsuzluğu və imperializmin müsətmsək siyasəti ilə barışmaz bir cəbhə tutmuşdur.

Azərbaycanın satirik jurnalları ədəbiyyat tarixində məlum janrlarla yanaşı, satirik mətbuat üçün xarakterik olan çoxlu yeni yazı formalarından-jurnallardan istifadə edilməsinə imkan vermişdir. Satirik ədəbiyyat jurnallar vasitəsilə xalq içərisində geniş yayılmış, kəskin sınıf mübarizə şəriatində, inqilabi azadlıq hərəkatına kömək göstərən qüdrətli bir vasitə olmuşdur.

Ədəbiyyat / References

1. Ağazadə F. Ədəbiyyat məcmuəsi. Bakı, 1912.
2. Dilbər Rzayeva. "Bəhlul" jurnalında Molla Nəsrəddin ənənələri". "Xəzan" ədəbi-bədii jurnal, 2021./2/33.
3. Əkbərov Ə. Müəllimlər ictimaiən dair. "Irşad" qəzeti, 1906, №94.
4. "Füyuzat" jurnalı, 1906, say 5.
5. Hadi M. İkinci müəllimlər məclisi. "Füyuzat" jurnalı, 1907, say 27.
6. "Kəlniyat", 1912, № 1.
7. Quluzadə C. Əsərləri. 6 cilddə, 3-cü cild. Bakı, 1984.
8. Mir Celal, Firdun Hüseynov. "XX əsr Azərbaycan ədəbiyyatı". Bakı, 2017.
9. "Molla Nəsrəddin ensiklopediyası". Bakı: "Elm", 2020.
10. Nazim Axundov. Azərbaycan satirik jurnalları. (1906-1920) Bakı, 1968.



Общественно-политическая ситуация начала XX века и сатирическая печать

Vugər Ahmed

Доктор философских наук

Институт литературы им. Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: vuqar.ehmed.63@mail.ru

Резюме. В XX веке значительная часть азербайджанской прессы носила демократический характер. Основное идеиное содержание демократической прессы составляли буржуазно-помещичьи отношения, недовольство народа сложившимся положением, критика религиозного фанатизма, идеи свободы, требования улучшения условий жизни и т.п. Однако большую часть демократических органов печати составляют сатирические журналы. Выходившие на азербайджанском языке сатирические журналы «Молла Насреддин» (1906-1931), «Бахлул» (1907), «Занбур» (1909-1910), «Мират» (1910), «Ары» (1910-1911), «Келният» (1912-1913), «Лек-лек» (1914), «Тути» (1914-1917), «Мезели» (1914), «Бабайи-Эмир» (1915-

1916), «Тартар Партан» (1918), «Мешел» (1919-1920) занимали демократическую позицию. И эти журналы составляют значительную исследовательскую часть автора статьи.

Сатирические журналы один из органов, которые отражали общественные противоречия, стремление народа к свободе, критическое отношение к прошлому. Многие из нихшли по пути журнала «Молла Насреддин», который сыграл неоценимую роль в развитии азербайджанской литературы и печати XX века. Воодушевлённый первой русской революцией «Молла Насреддин» стал знаменосцем революционной демократии. Он отражал мировые события 1905-1907 годов, народное движение за свободу, ненависть рабочих и крестьянских масс к царизму и буржуазно-помещичьему сословию, успешно трудился по пути усиления классового сознания трудящихся.

Ключевые слова: сатирический журнал, пресса, фельетон, карикатура